

"Qazi oğlu qazi"

Nicat İsmayılov Fətulla oğlu 19.08.2001-ci ildə anadan olub. İkinçi Qarabağ zamanı həqiqi hərbi xidmətinin 13-cü ayından qəhrəmanlıq göstərərək yaralanıb qazi olmuşdur.

- Nicat bəy, artıq müharibə bitib. Özünüzü necə hiss edirsiz? Mənəvi olaraq hər şey olduğu kimidir?

- Bəli, müharibə bitib, indi sadəcə müharibənin yaratdığı fəsadlar qalıb. Psixoloji problemlər..

- Yaralandığınıza görə peşmanlıq hissi olubmu heç? Psixoloji olaraq düşünmüsünüz mü ki, bəlkə belə olmasa... Bəzən narazı qazılər bunu



dilə də gətirir ki, biz döyüşdük, amma gözlədiyimiz münasibət olmadı.. Hər hansı bir şeydən narazılığınız varmı?

- Xeyr, heç bir peşmanlıq hissim yoxdu, heç bir şeydən də narazı deyiləm. Mənim atamda 1-ci Qarabağ döyüşlərinin qazisidir və mən bununla da fəxr edirəm. Vətənim üçün, torpağım üçün canımdan keçmişəm, lazımlı olsa, yenə də keçərəm. Heç nəyi düşünmədən.

- Onda bu hiss, yəqin ki, bir başqa olar. Atanız yaralandığınızı bildəndə nə dedi? Atanızın keçdiyi döyüş yolunda siz də qazi olmusunuz..

- Bəli, yaralandığımı biləndə pis oldu təbii olaraq, atadır da. Ancaq onu deyim ki, atam fəxr elədi, fəxr edir. Dedi, sən də mənim yolumu getdin, qazi oldun..

- Qazi oğlu qazisiniz..

- Bəli..

- Haralarda döyüşdün, hansı ərazilərdə olduğunuz?

- Talış kəndin alınmasında iştirak etdim ve Suqovuşanda yaralandım..

Mən həqiqi hərbi xidmətimin 13-cü ayında yaralanmışam. 27 sentyabrda komanda verildi, Tərtərin Borsunu kəndindən hərəkət edərək, üç gün dəyanmadan yeridik və Tərtərin Talış kəndinə kecid etdik. Oktyabr ayının ikisini də, 14:30 radələrində yaralanmışam. 5 saat yaralı vəziyyətdə neytral erazidə qaldıqdan sonra təxliyə oluna bilmışəm ancaq.

- Təxliyə zamanı özünüzdə idiniz?

- Xeyr, əvvəldən olmamışam. Sonradan mənə deyilənləri deyirəm. Ağır yaralanmışam. İki qəlpə və bir güllə yarası.

Hazırda da bağırsağım çöldədir, yaxın zamanlarda əməliyyat olaraq içəri salınacaq. Belimin L1, L2 fəqərə sütunları çatdırıb, yerimə qüsürum var. Tam yeriye bilmirəm..

- Yaralananda döyüş gedirdi, yoxsa ateşə tutdular?

- Yox, döyüş getmirdi. Qəfildən pusquya salıb, minamotla ateşə tutdular. Mühasirədə idik. Biz vurulduğumuz yeri almışdıq, orda mövqə tutub müdafiə edirdik. Gözlənilmədən belə oldu. Amma həmin postu əldən vermədi..

- Müharibənin ən ağırılı tərəfi budur ki, bütün günü bir yerde olduğunu, çörək yediyin, silah dostlarının yanında şəhid olur.. Oldumu sizdə elə?

- Təessüf ki, oldu.. Uşaqlıq dostum var idi yanında, şəhid oldu, eyni pri-zivim, digər bir əsgər yoldaşım, çox sevdiyim komandirim.. Uşaqlıq dos-tum qollarımda can verdi... Ifadə edə bilmirəm...

- Üzbəüz erməni öldürdüyünüz olduğunu?

- Bəli. Atama və mənə çatan məlumatı görə 10 erməni leşi var üstüm-də...

- Necə oldu, yadınızda qalıb?

- Təessüf ki, deyil. Travma almişəm ağır, yaddaşım itmişdi. Bəzi şeyləri indi-indi xatırlayıram helə. Bəzilərini danışıblar deyə bilirəm.

- Hansı medallarla təltif olunmuşsunuz?

- "Cəsur döyüşçü" medalı verilib, "Vətən müharibəsi iştirakçı" medallını da verəcəklər.

- Nicat bəy, müsahibə üçün də, etdikləriniz üçün də çox sağ olun.. Təşəkkür edirik

- Buyurun. Vətən üçün etdiklərim borcumdur. Siz də sağ olun.

Söhbətləşdi:
Orxan Saffari